

Lənkəran çayı dadından və ətrindən bəllidir

Bölgədə çayçılığın inkişafına diqqət ildən-ilə artırılır

Cay süfrəmizin bəzəyi-
dir. Ölkəmizdə elə ev
olmaz ki, gün ərzində
orada heç olmasa bir dəfə çay
dəmlənməsin. Qonağımız gə-
ləndə sorğu-sualsız süfrəyə
çay gətirilir. Yanında şirniy-
yat, yəni qənd, konfetdən baş-
qa dilimlənmiş limon, imkan
daxilində mürəbbə, quru mey-
vələr olmasına çalışırıq.

Zövqdən asılı olaraq, çay süfrəyə müxtəlif stəkanlarda, çox vaxt da ar-
mudu stəkanlarda verilir. Bu hal ar-
tıq xalqımızın adət-ənənəsinə, mö-
şət mədəniyyətinə çəvrilmişdir. Xe-
yir işlərdə, xüsusən iki gəncin qo-
vuşması üçün qız evinə elçi gedən-
lər "hə" cavabı alandan sonra ortaya
çay gəlir: "Çayınızı şirin eləyə bilə-
siniz", - deyilir.

Hüzn mərasimlərində verilən çay
əzizini itirmiş adamın dərdinə şo-
rik olmağa gələnlərə ehtiramın əla-
məti kimi də başa düşmək olar. Bir
sözlə, çaya yaşadığımız həyatın,
milli mentalitetimizin bir hissəsi ki-
mi baxmağımız təbiidir. Məhz elə
buna görə də onun şərinə şeirlər ya-
zılıb, nəgmələr bəstələnib. Unudul-
maz müğənnimiz Şövkət Ələkbəro-
vanın çay haqqında oxuduğu mahni
bu günün özündə də dinləyicilər tə-
rəfindən rəğbətlə qarşılanır.



"Çay" deyəndə ilk olaraq yadımıza Lənkəran düşür. Cənubi respublikamızda onun vətoni əsasən bura hesab olunur. Düzdür, Astara, Masallı, Zaqatala rayonlarında da bu məhsul yetişdirilir, ancaq o, 1912-ci ildə ilk dəfə Lənkərana gətirilib, burada becərib. Çay emalı fabriki də respublikamızda ilk dəfə 1937-ci ildə Lənkəranda tikilib istifadəyə verilib. 1970 - 1980-ci illərdə Azərbaycanda 36 min hektarda çay plantasiyası olub və 34 min tondan çox quru çay istehsal edilib. SSRİ dönenində ovaxtkı ittifaqın çaya olan tələbatının 8-10 faizini respublikamız ödəyib.

Lakin sonradan məlum səbəblər üzündən çay təsərrüfatları yerlə yeksan edilib. Kolxoz-sovxoz təsərrüfatlarının ləğv edilməsi nəticəsində bir növ sahibsiz qalmış məhsul verən çay plantasiyaları mal-qaranın otlaq sahəsinə çevrilib. Çay emalı müəssisələri də həmin keçid dövründə nə-

zarətsiz qalaraq qısa vaxt ərzində sökülbə dağıdılib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyətə qayıtdıqdan sonra ölkəmizdə sabitlik yaranır. 1994-cü ildə inkişafın göləcəyini həll edən "Əsrin müqaviləsi" neft kontraktları imzalanır. Bir neçə il sonra bu lajihə öz bəhrasını verməyə, yəni neftdən gələn ilk gəlirlər respublika bütçəsinə daxil olmağa başlayır. Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Programı (birinci) qəbul olunur, digər sahələrlə yanaşı, aqrar sektorun, o cümlədən çayçılığın inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Həmin dövlət proqramları davam etdikcə ölkə iqtisadiyyatındaki sürətli irəliləyiş çayçılıq sahəsindən də yan keçmir. Bunnalardan başqa da ölkə rehbərliyi layihələr hazırlayıb həyata keçirir. 2018 - 2025-ci illər üçün respublikada çəltik-

çiliyin və sitrus meyvəciliyinin, 2018 - 2027-ci illər üçün çayçılığın inkişafına dair dövlət proqramları qəbul olunur. Bu mühüm siyasi-iqtisadi sənədlər uzun illər baxımsız qalmış həmin sahələrin inkişafına şərait yaradır.

Dövlət tərəfindən verilən subsidiyalar, güzəştli şərtlər çəltikçilik, sitrus meyvəciliyi və çayçılıq üçün stimul yaradır. Sahibkarlar çay plantasiyalarını genişləndirmək, onun istehsalını artırmaq məqsədilə münbit şərait yarandığını görüb, necə deyərlər, ürəklənirlər. Boş torpaq sahələri götürüb çay plantasiyaları salır, emal müəssisələri tikirlər.

Araz Yağubov əslen lənkəranlıdır. Orta məktəbi bitirib, iş dalınca Rusiya Federasiyasına gedib. Ağlı, zəhmətkeşliyi sayısında biznes qurub, qısa zamanda uğurlar əldə edib. Qurduğu biznes ona yaxşı gəlir gətirib. Buna baxmayaraq, doğulub boyabaşa çatdığı doğma el-obası, Azərbaycan, Lənkəran bir an da olsun yadından çıxmayıb. Hələ uşaq ikən evlərinin lap yaxınılığındakı çay plantasiyalarında işləyib xırda-para pul qazandığı anlar tez-tez gözləri öündən gəlib keçir.

Çayçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət tərəfindən görülən işləri, yaradılan şəraiti eşidən kimi Araz çamadanını yığışdırıb Lənkərana qayıdır. Rayon icra hakimiyyətinə gedir.

Torpaq sahəsi götürüb çay əkib-becərmək istədiyini bildirir. Rayon rəhbərliyi onun fikrini bəyənir və lazımi köməklik göstərir. A.Yağubov bacarıqlı mütəxəssisləri başına yığıb İstisu qəsəbəsi ərazisində işə başlayır. Yaxşı başlanğıc isə işin yarısıdır.

A.Yağubovun çay plantasiyaları nümunəvi qulluq nəticəsində daha tez məhsul verir. İstehsal etdiyi yaşıl çay emaldan sonra öz keyfiyyətinə görə digər çaylardan qat-qat fərqlənir. Lənkəranda hamı bu çayın keyfiyyətindən razılıq edir. İndi onun brendi altında bir neçə növ çay istehsal edilir. Bu çayların çoxu xarici ölkələrə ixrac edilir və orada baha qiymətə satılır.

Təkcə A. Yağubov deyil, rayonda çayçılığın inkişaf etdirilməsində digər sahibkarlar və şirkətlər də fəaliyyət göstərirlər. Keçən il Lənkəranda 543,7 hektar plantasiyadan 334,3 ton yaşıl çay yığılmışdır. Cari ilin ötən vaxtı ərzində bu rəqəm 155,1 ton olmuşdur. Yığım davam edir.

Çay plantasiyalarının ərazisi ildən-ildə genişləndirilir. Bu il "Beta Tea" MMC tərəfindən Osaküçə kəndində Sri-Lankadan götirilmiş yeni məhsuldar plantasiyalar salılmışdır. Yığılan yaşıl çay yarpaqlarını emal etməkdən ötürü hazırda 5 fabrik fəaliyyət göstərir.

Seyran CAVADOV,
"Azərbaycan"